



[Hac ahin Hsnli: Qadn ilahi mrhmtin, kii ilahi mrin cilvsidir](#)

Mart dnyada qadnlar gn kimi qeyd edilir, martn 9-u is slam dnyas hzrt Fatimnin (s) mvlud gnn 8 .qeyd edck. Bu kiik yazn Tanr manti olan xanmlara hdiyy edirm

Arannews-Dnya qurulab. Btn elmi-texniki, mdni, siyasi, iqtisadi, sosial inki af il brabr olduqca qurulab. Hyat btn yeni imkanlar il brabr dadn-duzunu itirib, biganlib. ?Sivilizasiyamzn glib xd son ntic budurmu

nsan dnyaya gl diyi ilk gndn tbitin siri deyil, ah olmaq istdi. Lakin, tbiti ram etdikc z d tbiiliyini ldn verir, snilirdi. Onun hyatn tmin edn tbit brpaolunmaz ziyan vurur. Qan qardalarn zif oldu n istismar edir. Saysind mvcud oldu insanlar kly evirir. Asayi v slh ambisiyalar zndn hrb qurban verir. Frqli dnni zn rqib bilib davt yol ar. Gzt yaln zndn gcl qarsnda arsız qaldqda gedir. "Praqmatik" dnsci il znn bel ilahi mcz olduunu unudur. Yaradr, qurur, sonra da iindki boluqdan qurtula bilmdi yi n dadr. Btn bunlar namrdlik, yni ...qeyri-kiilik adlandrrq. Amma

Hr ey "Ol" klmsindn balad. Eqin ifadsi olan "Ol" mrindn. Allah yaradla z eqini ifad etmk n yaranma mri verdi. mr forma, mhbbt mzmundur yaradlda. Biri kii, digri qadn balancdr. Yaln bu iki balancn vhdindn harmoniya rsy gl bilr. ki balancdan biri ksik olarsa, hyat da .naqislr, balansn itirr

nsan ata il anann ittifaqndan dnyaya glir. Bu iki balancn trbiysi il d formalar: ana onu mnvi, ata is ictimai varlq kimi trbiy edir. Biri sevmyi, digri zn idar etmyi yrdir. Daha sonra insan kamillmk n z yarna qovuur. r v arvad bir birini tamamlayr, dolunladrr v bundan sonra yeni hyata balanc verir. Ail iki balancn birliyindn yaranr. Kii ailnin cmiyyt aq olan publik simas, qadn is yaln ail zvlrin aq mhrm simasdr. Ona gr d insann ictimai v frdi hyatlar arasnda srhd mhz aildir. Ail daldqda bu srhd pozulur: evin ii bayra, bayr is evin iin .danr

Cmiyyt d kii v qadn balancndan yaranr. Cmiyyt analarn yourduu, atalarn is forma verdiyi insanlarn birliyidir. Bu birliyin d mhkmliyi v faydall n qanunlara v mdniyyt ehtiyac var. Qanunlar (cmiyytin kii simas) z srtliyi il nizam v dalti tmin edir. Mdniyyt (cmiyytin qadn simas) qarqlq sevgi v birlik hissi alayr. Yaradln mahiyyti mhbbtdn doan mrdirs, demli bu srlrl axtarlan hmin universal qayda, xobxtlik iksiridir. nsan z yaradlna uyun nizamda yaayarsa ruhu il cismi arasnda harmoniya yarada bilr. gr qadn v kii balanclar arasnda .tarazlq pozularsa, insan zlm iind yaamaa mhkum olar

nsan dnyaya gl diyi ilk gndn tbitin siri deyil, ah olmaq istdi. nsan dnyaya gl diyi ilk gndn naqislik gstrdi, yaln kii kimi davrand. Kiisaya "ya sir ya ah" kimi kskin seimi, a-qara bax yaln qadnsaya gzt v mhbbt yumalda v lvanladra bilrdi. nsan iindki kii il yana qadn da dinly bils idi tarix baqa smt ynlrdi. nki af tbiiliy uyun ba verrdi. Gclndikc sevr, sevdikc gclnrdr. nki af etdikc smimilr, smimildikc inki af edrdi. ctimai nizam kiisaya qtiyytli mrlr v qadnsaya birlidirici mhbbt sasnda qurular. Lakin, qurduumuz ictimai nizamlar forma etibar il tkmilldirsk d, mzmun baxmndan islah ed bilmmiik, Ona gr d, grdymz naqisliklr qeyri-kiilik deyil, qeyri-qadnlqdr. Btn frqlilik v atmazlqlar il ailni bir ocaq trafnda ya bilck anadan mhrum briyyt formalab. Buna etiraz olaraq sufragjist v feminist hrkatlar balad, qadnlar n brabrhquqluq tlb edildi. Lakin bu hrkatlarn nticsi olaraq qadn kiildi. Kiisaya sistemin mzmunu dyimyinc, hmin sistemin istehsal etdiyi xsiytylr cinsindn asl olmayaraq .kiisaya olacaqlar

Qadn ilahi mrhmtin, kii ilahi mrin cilvsidir. Sevgi mrin, mrhmt is qtiyytin qayna v gizli trfidir, siri yox. Qadn insann kksnd qarlam ilahi ideya, kii is hmin ideyann realizsidir. Bu

qzı qanunu unutmuyq dey btn sivilizasiyamz maskulin aqressiya, qtiyyt, materializm, hrtprstlik v snilikl yourulub. Ruhsuzlam dnyann xilas qadnln z layiqli yeri tutmasndan keir. Qadnln kiilmsindn, qadnn kiisaya davranndan yox, qadnn mhz qadn olmasndan. Bunun yolu qadnn z gcn v stnlyn drk etmsindn keir. Qadn mri hrkt gtirn, ona mna vern mhbbt .qvvsidir

Tssf ki, slam dnyagrnd qadna v qadnla ayrlan yer mhz kiisaya mntiql thlil olundu n he zaman dz anlalmayb. N mslmanlar, n qeyrilri trfindn. Diqqt qadnlarla bal qanunlara yndikd, mvzu sthi thlil edildikd qarya xan ilk msl kiinin hquqi baxmdan qadndan nd olmasndadr. Lakin, msld burasndadr ki, qadn ilahi rhmt daha yaxn oldu n mrin fvqnddir. O, kii qvvsidir ki, tnzimlnmk n qanun formasna dm mhbbt mhtacdr. Qadn qvvsı n is qanun ilk deyil. Qadn qvvsı qanun qliblrin smayan, zor v mcburiyyt tanmayan mhbbtl tnzimln bilr. Qanun-qaydalar zaman v mkanla mhdudlaan zrurtlrdir, mhbbt is hyatn mehvrdir. Baqa szl, kiisaya nizam-intizam dar v mvqqtidir, qadnsaya mhbbt is hatli v bdidir. Bu qadna veriln azadlıq v stnlkdr. Qadnn mhbbt v mhrmlık fzasndan xb srf hquqi fzada qrlamas qadnla qar zoraklı qalmaz edck. nki o, zor gc il dana bilmir v zor gc il danan kii il qarladqda sir evirilck. Ya fiziki, ya mnvi sir. Necki, Qrbd feminist hrkat qadn kiinin fiziki sartindn xarda bildi, lakin mnvi sirin evirmk v qadnlq mzmununı itirmk .bahasna. Necki, slam tarixd daha ox dykn ehkam mdniyyti kimi zhur edib

Bugnk briyyt qadnlq nmunsi lazmdr. zl v ictimai hyatnda qadnl mzmun v formaca yaadan, naqis kiisaya dzn meydan oxuya bilck qadn nmunsi. Hzrt Fatim (s) nmunsi. O Fatim ki, ziyt olunan atasnn lindn tutub rk-dirk verrdi. Mbahil hadissind oldu kimi, hr zaman z zmti il trf mqabillrini qorxuya salard. Fqir verck dyrli bir ey tapmaqda toy gn glinliyini ona hdiyy edck, qapsna glnlri li bo qaytarmamaq n evindki son iftar yemyini verib gn ac qalacaq qdr mhbbt nmayi etdirrdi. Elm-irfan yrmk istynlr onun qapsna glr, onunla hmshbt olard. Zhd-ibadt drsi alanlar onu zn rnk bilrdilr. erlri v xlar elm, fsaht v blat .nmunsi kimi uaqalara yrdilrdi

Yarallara xidmt etmk n qadnlardan ibart dst toplayb sava meydanna gedrdi. Peymbr (s) hzuruna vasitilik axtaran, mslman dvlti il diplomatik mnasibtlr qurmaq istyn ondan yardm dilyrdi. Hdeybiyy slhn pozan btprstlrin bas bu Sfyan grginliyin qarsn almaq n ondan kmk istmidi. hidlrin qbrini ziyart edr, onlar n bir ana tk alayar, qhrmanlıq ruhiyyisini diri saxlayard. Atasnn vfatndan sonra mslman cmiyytini zldiyi thlklrdn qorumaa alrd. Fdkiyy v digr xlarnda siyasi agahln gstrr, ictimai-siyasi konsepsiya ortaya qoyard. Onun islahat hrkat kiisaya qtiyytl deyil, xanmsaya mid v mhbbtl yarand. Mhz onun qurduu mktb Krbıa mczsini rsy gtirdi. Mhz o, briyyin arzulad qzı srin kiisaya formasnn qadnsaya mzmunu .olacaq

Hac ahin Hsnli -qafqazinfo.az